



SABİNA ŞİRİNLİ

## BİR QƏHRƏMANIN YOLU

(hekaya)

Yolun kənarı ilə addımlayaraq evlərinə yaxınlaşdı. Həyətə daxil olanda həyətin o biri başından gələn anası ona yaxınlaşaraq hər iki üzündən öpdü. Günüñün necə keçdiyini xəbər aldı Elxandan. Həmişəki kimi eyni cavab verildi anaya:

-Eynidi ana. Dəyişən bir şey yoxdu.

-Dərslərin necədi bəs? - deyə soruşdu ana, əslində oğlunun dərslərinin çox yaxşı olduğunu bilirdi.

-Yaxşıdı, ana. İnsallah ümidlərinizi doğruldaacam. - Söylədi anasının əllərindən tutaraq.

-Yemək hazırlıdı. Gəl ye.

-Yaxşı, bu saat. - dedi.

Süfrə açdı ana oğluna. Öz əli ilə hazırladığı nemətlərdən düzdü süfrəyə. Ana-bala qarşı-qarşıya oturub yemək yedilər, söhbət etdilər. Sonra ana süfrəni yiğisdirarkən, qonşu həyətdən gələn səsküy diqqətini çekdi. Oğluna dedi

-Elxan, bala, get bax, gör nə olub Əhməd babagıldı?

Elxan təlaşa düşüb qaça-qaça qonşunun həyəti-nə getdi. Gördüyü mənzərədən heyrətə gəldi, hamı ağlayırdı. Əhməd babanın həyat yoldaşı, gəlinləri və hətta şikəst nəvəsi də ağlayırdı.

Sanki Elxanın da dili tutulmuşdu, heç nə soruşa bilmirdi. Sükut isə davam edirdi. Elxan nə olduğunu anlamaq üçün Əhməd babanın evinə daxil oldu. Çarpayıda uzanan Əhməd babanı yatmış sandı, amma o yatmadı. Elxan yavaş-yavaş çarpayıya yaxınlaşdı. Onun gözlərinin yumulu olmasına təəcübəldəndi. Əhməd baba bu vaxtlar yatmadı. O, in-

di artıq hər şeyi anlamağa başlayırdı. Əhməd baba Şuşanın havasını sonuncu dəfə udmadan, suyundan içmədən, torpağında gəzmədən tərk etmişdi həyatı. Sözlərini, söhbətlərini özü ilə apararaq getmişdi bu dünyadan. Elxan bunları düşündükən gözlərindən yaş axır, özünə hakim ola bilmirdi. Bəzən də içində düşmənləri lənətleyirdi.

Birdən ağılna nə isə gəlibmiş kimi otaqdan çıxdı, az sonra isə heç kimə bir söz demədən həyəti tərk etdi. Evlərinin həyətinə daxil oldu. Anası sual dolu nəzərlə baxırdı üzünə. Anasına yaxınlaşdı.

-Əhməd baba öldü, Şuşaya qovuşmadan öldü. - dedi.

Bu sözlər qarşısında ana da kədərləndi. 15 yaşlı Elxan Əhməd babanı çox sevirdi. Birdən ağılna son söhbətləri gəldi. Əhməd baba necə də mənalı danışmışdı. Elxan heç düşünməmişdi babasının gedəcəyini və ona son sözünü deyəcəyini. Heç düşünməmişdi ki, Şuşada ölməyəcək Əhməd baba. Xəyallara qapılmışdı. Qulaqlarında bir uğultu vardı və Əhməd babanın son sözləri təkrarlanırdı.

"Əgər mən oləndən sonra Şuşa azad olunsa, qəbrimin üstünə bir ovuc doğma torpaq gətirərsən".

Anasından ayrıldı və həyətdən çıxdı. Yenə yolun kənarı ilə getməyə başladı. Qarşidakı meşəyə daxil oldu. Qulağında təkrarlanan bu sözlər beyninə işləyir və onu məhv edirdi. Meşənin dərinliklərinə gəlib çıxmışdı. Buradan kiçik bir çay axındı. Çayın səsi insani valeh edirdi, amma Elxan bu səsi eşitmirdi. O, itirdiyi yaxınıını düşünürdü. İndiyə

qədər danışdıqları söhbətləri xatırladı. Hər söhbətin sonunda və əvvəlində doğma torpaqlarının azadlığını istəyirdi. Elxan torpağı necə azad etmək barədə düşünürdü. Artıq hava qaralmışdı o, evə gələndə. Əhməd baba dəfn olunmuşdu. Evə gəldiyində Salman kişi həyətdə oturmuşdu. Elxan atasının yanına getdi. Atası heç bir şey danışmadan gözlərini qaranlığa zilləmişdi və birdən döñüb oğluna baxaraq:

-Allah rəhmət eləsin! Yaxşı adam idi rəhmətlik. Məkanı cənnət olsun! - dedi.

-Amin! - dedi Elxan. Sonra sözünə davam etdi.

- Amma Şuşa azad olunmadı.

Atası onun üzünə baxaraq;

-O da olacaq, bala, heç narahat olma. Torpaqlarımız geri qayıdaq! - dedi.

Elxan bir gün Əhməd babanın doğma yurduna gedəcəyinə, o, olmasa da, orada onu xatırlayacağına inanırdı.

-Yaxşı, bala, daha gecdi. Hava da soyuyur. Get, yat, dincəl.

-Gecən xeyrə qalsın, ata.

-Sənin də...

Yatağına uzansa da hələ də yaxın keçmiş yadداşından ata bilmirdi. Yenə qulağında təkrarlanan sözlər, Əhməd babanın siması və Şuşa. Unudulmayan Şuşa. Düşünə-düşünə yuxuya getdi.

...Mərmilər sanki yağış kimi yağırdı. Hər iki tərəfdən atəşlər açılırdı. Elxan düşmən tərəfə keçmişdi. Artıq buna son vermək lazım idi. Bu yolda uduzmaq olmazdı. Çantasındaki hər şeyi bir ağacın dibinə boşaltdı. Daha sonra dağılmış ərazilərlə yeriməyə başladı. Tək istədiyi şey minaya düşməmək idi. Az qalmışdı. Bu da Əhməd babanın təsvir etdiyi ev. Əhməd babanın evi. Olduğu kimi dururdu. Vaxtı az idi. Həyətə daxil oldu və əlləri ilə qazib çantasına torpaq doldurmağa başladı. Sonra evə daxil oldu. Əhməd babanın bir şəklini tapıb cibinə qoydu və geri qayıtdı gəldiyi yolla. Qayıdarkən ayaq səsləri eşitdi və bir dəfə açılan silahın səsini.

...Yuxudan qan-tər içində ayıldı Elxan. "Demək ki, Əhməd babanın sözünə əməl olunmalıdır, əməl olunmasaydı, Əhməd baba orada rahat yata bilməyəcəkdi", deyə düşündü.

## 19 iyun 2010-cu il

Səhər bütün ailə yiğişmişdi, səhər yeməyi yerdilər. Atası - Salman kişi günün işlərini düşü-

nürdü. Elxan isə bütün diqqətini gələcəyə toplamışdı. Birdən televizorda verilən bəd xəbər hər kəsin diqqətini özünə cəlb etdi.

"Dünən gecə Milli Ordunun giziri Mübariz İbrahimov düşmən tərəfə keçmişdir. Onun ilk önce hərbi hissədə olmamasının fərqliyə varmışlar, ailəsinə zəng etdiklərində isə "düşmən tərəfdə axtarın" cavabı almışlar.

Düşmənə ağır zərbələr endirmiş, özü təkcə vuruşaraq düşməni çəş-baş salmışdı. Düşmənin çoxlu sayıda canlı qüvvəsini məhv etmişdi. Hazırda isə düşmən onun cəsədini geri vermək istəmir. Danışıqlar davam edir".

Elxan sanki yuxudan ayılmışdı. Torpaqlarımızı azad etmək istədi bir anlıq. Əhməd babanın sözlərini düşündü yenidən. Mübariz İbrahimov artıq qəhrəman idi. Sanki ona bənzəmək istədi. Torpaqları xilas etdi, üçrəngli bayraqı sancı tutduğu torpaqlara. Atasının səsi ayıldız onu xəyallardan;

-Halal olsun, əsl qəhrəmandı! Bu cür qəhrəmanlar var olduqca biz də burada rahat yaşayarıq. Torpaqlarımız işgaldən azad olunacaq. - dedi kövrək səsi ilə.

Elxan heyrətlənmişdi. Ona yox yerdən güc, qüvvə gəlmışdı. Əlinə silah verib, cəbhəyə yollasydılar, arxaya baxmadan gedərdi.

-Elxan, bala, yeməyini ye. - dedi atası.

Sonra çıxıb işə getdi. Elxan da məktəbə yollandı.

...Əhməd babanın ölümündən artıq bir il keçirdi. Hər an onun barəsində düşünən Elxan onun ruhunu necə şad edəcəyini bilmirdi. Hər gün yuxusunda Şuşaya gedir bir ovuc torpağı gətirərək Əhməd babanın məzarına səpirdi. Amma yuxusu çım olmurdu. Xəyalında düşmənə pusqlar qurur, bəzən bütün torpaqları azad edirdi. Bəzən də sadəcə Şuşaya getməklə kifayətlənirdi. Hər il isə Şuşasız illərin üstünə əlavə olunurdu. Hər gün gözəl xəbərin gələcəyi ümidi ilə yatar və oyanırdı. Elxan düşündü ki, nə olursa olsun Əhməd babaya bir ovuc torpaq lazımdı. Mübariz İbrahimovun seçdiyi bu yol isə qəhrəmanlıq yolu idi. Mübarizin saldığı bu yolda Elxan da yerimək istəyirdi. Hər gününü buna sərf edirdi. Məktəbə gəldiyində isə hamı qəhrəman Mübarizdən danışındı. O Mübariz ki, uzun illər xalqımız onu unutmayaqadı. O Mübariz ki, onun yolunu Elxan davam etdirəcəkdir. Evə gəldiyində televizorun qarşısına keçdi. Ekranda sadəcə söylədilər;

"Mübariz İbrahimov əsir alınmışdır və onun ailəsinə yazdığı məktub tapılmışdır."

Elxan artıq qərarlı idi. Qəhrəmanlıq yolunu tutacağını artıq bilirdi. Əhməd babanın ruhu üçün bunu etməli idi. Yenə düşünürdü. Qulağında Mübarizin məktubundan olan sözlər və dövlət himni. Qəlbində və beynində yaranan firtına artıq hakim kəsilmişdi ona. Yaranan firtınanı susdurmaq olmurdu. Yatağına uzandığında yenidən Əhməd babanın yanına getmək istədi. İstədi ki, o, bir daha danışın Şuşadan. Vətənidən, evindən, torpağından danışın. Amma bu mümkün deyildi. Nə qədər düşünsə də o nə artıq söz deyirdi, nə də Şuşadan danışırkı. Kaş indi Mübarizlə danışardı. Onuna la danışın rahatlaşardı. Bu da mümkün deyildi. Elxan yalnız içindəki firtinayla danışa bilərdi. Hər kəsi düşünmək istədi - Mübariz İbrahimovun ailəsini, anasını, atasını.

-Vətən sağ olsun! - dedi ürəyində.

Sonra otağındaki bayraqa yaxınlaşaraq onu öpdü və söylədi;

-Bu bayraqı Şuşaya sancacam!

Sonra ürəyində himnin sözlərini oxudu.

## 2016-ci il

Universitetdə təhsilin son ayları idi. Kimisi diplomunu alacağı günü səbirsizliklə gözləyir, kimisi isə ailəsini sevindirmək üçün tələsirdi. Elxan da qayıdaqadı doğma torpağına. Ailəsinə qovuşaqaqdı. Artıq iyul ayı idi. Elxanın əsgərliyə gedəcəyinə günər qalırdı.

Nəhayət, gəlib çatdı həmin gün. Elxan həmin gün adəti olaraq anasının üzündən öpdü və süfrəyə keçdi. Yemək yedikdən sonra, yaşıl rəngli əsgər palterini geyindi. Anası oğlunu bu palterin içində görəndə istər-istəməz gözləri doldu. Bir dəha oğluyla qürur duydu. Anası Elxana yaxınlaşıb oğlunun yanaqlarından öpdü və dedi;

-Mənim əsgər balam, get, vətənə layiqli övlad ol!

Əslində bu sözlərin altında bir qorxu davardı, övladını itirmək qorxusu. Elxan gülümşəyərək:

-Yaxşı, ay ana. - anasının əlindən və üzündən öpdü.

-Salamat qal. - Söylədi.

-Yolun açık olsun!

Elxan daha sonra atasının boynunu qucaqladı. Onun da xeyr-duasını aldı və yola düzəldi. O, Ağdamda vətənə xidmət edəcəkdi, Vətənini layiqin-

cə qoruyacaqdı. Evdən çıxdıqdan sonra Mübarizi düşündü. Elxan uşaq olanda Mübarizə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. Mübarizin ailəsinə yazdığını məktubu düşündü. Ölümü gözə alaraq getmişdi bu yola. Gələcəyini vətəninə qurban vermişdi və buna görə qəhrəman olmuşdu.

Elxan Mübariz barədə çox oxumuşdu və bilirdi onun həyatını.

Avtobusa mindi. Artıq düşmənlə yaxın məsaflədən vuruşa biləcəkdi. Bəlkə də Qarabağın qisasını alacaqdı, axı Əhməd babanın gözü yolda qalmışdı.

Anasını düşündü bu dəfə. Anası onun yoxluğu na necə dözəcəkdi? Bu bir il necə gəlib keçəcəkdi? "Bir ildi gəlib, gedər" deyə düşündü. Uşaqlıqdan indiyə qədər hər şeyi təkrar xatırladı. Məktəb, universitet illəri. Uşaqlığını daha dünən kimi xatırlayırdı. Bu illər necə də tez keçmişdi. İndi o, vətənini qorumaq üçün əsgərliyə gedirdi. Vətən torpağında cəsarətlə gəzmək üçün, vətəni düşmənlərən təmizləmək üçün əsgər andı içəcəkdi.

## 1 həftə sonra

Düşmən hər gün atəşkəsi pozurdu. Müxtəlif mövqelərdən atəşlər açılırdı, əsgərlərimiz cavab atəsi vermək məcburiyyətdində qalırdılar. Belə amlarda isə atəşlərin sayı artırdı, bəzən yaralananlar da olurdu. Bu gün səhər atəşkəs bir neçə dəfə pozulmuşdu. Hər atəşkəs pozulduğunda sanki mühabibə başlayırmış kimi əsgərlərimiz öz yerlərini alırdılar. Birdən-birə bir ağrı hiss etdi. Daha sonra isti axan qanını hiss etdi. Qolundan yaralanmışdı Elxan. Buna baxmayaraq vuruşmağa davam etdi. Ara sakitləşəndən sonra əsgər yoldaşları başının üstünü aldılar. Əsgər paltarı qana boyanmışdı. Qolunu sarıdalar və tezliklə sağalacağını söylədilər. Elxan buna fikir vermirdi. O, sadəcə vətənini düşündü. Hər gün canları ilə onları təhdid edən düşmənləri asıb-kəsirdi.

Yavaş-yavaş yatağına yaxınlaşdı. Yatağına uzandı və düşünməyə başladı. Ata və anası üçün çox darixmişdi. Böyük ehtimalla, anası hər gün onun otağına daxil olur, şəkillərinə baxır, öz-özüne danışır, oğlu üçün dualar edirdi. Sonra göz yaşlarına hakim ola bilməyib ağlayırdı.

Elxan ağlına ani gələn fikirlə yerindən qalxdı. Kağız və qələm götürərək yazmağa başladı:

"Əziz atam və anam...

Sizin üçün çox darixmişəm. Hər gün sizi xatırlayıram. Mən yaxşıyam, narahat olmayıñ. Vətənin

layiqincə keşiyində durmağa çalışıram. Arada rəyünün xiffətini çəkirəm. Tez də unuduram. Azərbaycanın hər yeri mənim yurdumdur. Siz narahat olmayın, az qalib, gözünüzü açıb-yumacaqsınız ki, yanınızda olacam. Əziz atam və anam...

Özünüze yaxşı baxın, özünüyü qoruyun. Əllərinizdən öpürəm. Allaha əmanət olun!

Əsgər oğlunuz - Elxan".

Məktubu yazdı və cibinə qoydu. Daha sonra yerinə uzanaraq yuxuya getdi.

Havalalar getdikcə soyuyur. Qış ayları yaxınlaşdırıqca qayğılar da artırdı. Hər kəsi düşündürən öz güzəranlarıydı. Salman kişinin dərdi isə oğlu idi. Anası da daima Elxanı düşünürdü. Üşüyüb, üzümədiyini, xəstə olub, olmadığını düşünürdü. Elxan bu bir neçə ay müddətində ailəyə bir neçə məktub yazmışdı. Ana məktubları oxuyurdu. Sonra onu qoxlayırdı. Oğlunun qoxusunu içənə çəkmək istəyirmişcəsinə qoxlayır və öpürdü. Məktubları dönen-dənə oxuyurdu. Amma Elxan məktublara nə artıq söz yazırı, nə də ananın həsrətinə son qoyurdu. Ana oğlu üçün çox darıxırdı, onun tez qayıdağını düşünürdü. Elxanın otağına gedir, paltarlarına, kitablarına baxırdı. Sonra masanın arxasında oturur, xəyallara dalaraq keçmişə qayıdırı. Elxan əllərini çarpayıdan tutaraq qalxmağa çalışırdı, kəlmələr söyləməyə çalışırdı. Ya da Elxan oturub dərs işləyir, ona onun necə həvəslə dərs oxumasına tamaşa edirdi. Balaca vaxtı verdiyi suallar qulağında cingildədi;

"Vətən haradan başlayır?" - deyə sual verdi balaca Elxan.

"Vətən bizdən başlayır, səndən, məndən!" - dedi ana.

Balaca Elxan razılaşmadı bu fikirlə.

"Vətən əsgər qanından başlayır!" - dedi.

Sonra bayraqı gətirib, qırmızı rəngi göstərdi.

"-Bax, bu qırmızı rəng əsgər qanıdır!"

Ana oğlu üçün daha çox darıxdı. Vətənə layiqincə qulluq edən oğul indi onun ən yaralı yeri olmuşdu. Ana əllərini Elxanın kitablarına atdı. Kitablarının arasından sürüşüb yerə düşən kağız parçasını yerdən əlinə götürdü və oxudu.

"Mən Qarabağı xilas edəcəm! Qarabağ düşmənəlində qala bilməz. Qarabağ Azərbaycanındır!"

Ana bu sətirləri oxuduqca vətənpərvər oğlu ilə qürür duydu. Amma ürəyində gizli qalmış bir qorxu baş qaldırmışdı. Bu qorxu hakim kəsildi qəlbini, vücudunu bürüdü. Onu titrətdi. Bu qorxu oğlunu itirmək qorxusu idi. Bir ananın sakit, səssiz, göz

görə-görə od tutub odlanan bu qorxu məhv olmaq bilmirdi. Göz yaşlarını silərək güzgüdə özünə baxdı. Sanki güzgünen o tayında oğlu ona gülümsəyirdi, ana qeyri-ixtiyari gülümsündü.

-Səninlə qürür duyuram, oğlum! - dedi. - Sən hər zaman başımızı uca etdin. Oğul, əsgər oğlum, səni çox sevirəm!

Oğlunun hərarətini hiss etdi. Daha sonra bir küləyin əsməsi kimi o da qeyb oldu.

...Fikirli görkəmi ilə diqqət mərkəzində olan Elxan yenə də fikirli idi. Nicat ona yaxınlaşaraq;

-Yenə fikirlisən. Nə olub? Nə fikirləşirsən yenə? - deyə soruşdu.

-Anamı, atamı. - Qısa cavab verdi. - Çox darıxmışam onlar üçün.

-Hə, beelə de. Mən də onları düşünürəm. Anamı, atamı düşünürəm mən də. Darıxıram.

-Nicat, əminəm ki, anam hər gün ağlayır. Kaş ağlamaya.

-Narahat olma, onlar yaxşıdlar. Yaxşı olacaqlar.

-Çox sağ ol, Nicat!

Elxan uzaqlara baxdı. Mavi səma eyni idi. Hava, su eyni idi. Doğma vətən eyni idi. Amma doğmaları yox idi. Ailəsi yox idi. Tək arzusu Qarabağı xilas etmək idi. Amma səbirli olmaq lazım idi. Ən kiçik səhv onun arzusunu ürəyində qoya bilərdi. Qarabağı düşündü. Laçından Şuşaya gedən möhtəşəm yolu, Şuşada bitən gözəl gülü - Xarıbülbülü, Kəlbəcərin İstisuyunu, bir sözlə Qarabağı düşünür və həsrətdən alışib-yanırdı. Qarabağı xilas etmək üçün əlindən nə gəlirsə etmək istəyirdi. Əger bir gün lazım olsa savaşa girər, canını da verərdi. Amma çox təəssüf ki, Qarabağ düşmən tapdağındadır. Elxanın yadına qəzetdə oxuduğu bir məqalə düşdü. Mübariz İbrahimovdan yazılmışdır. Onda hələ yeniyetmə idi Elxan. Hardasa belə yazılmışdı.

"Qəhrəmanlığı ilə hər kəsi heyrətə salan Qəhrəmanımız Mübariz İbrahimovun bu gün anım günüdür. Xalqımız bu qəhrəmanı heç vaxt unutmayacağı. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!" Səhv xatırlamırdısa son sətirlər belə idi.

Dərsi başlayacaqdı. Artıq kəşfiyyatı daha dərindən öyrənirdi. Elxan çox sevirdi kəşfiyyatı. Uşaqlıqda həmişə ondan soruşduqda ki, böyükəndə kim olacaqsan, "əsgər" qəti və cəsur halda cavab verirdi.

İndi o əsgər idi - Vətənin xilaskarı cəsur, qorxmaz və igid əsgər.

-Düşmən daim bizi silah atəşinə tutur. Düşmən təxribatlar törətməyə çalışır. Buna görə hamımız daha da diqqətli olmalıdır.

Elxan bu sözləri dinləyirdi və düşünürdü. Dərədən sonra Nicat Elxana yaxınlaşdı.

-Qarabağa üçrəngli müqəddəs bayraqımızı sən-cmaq istəyirəm. Qarabağ bizimdir!

-Səbrli ol, Nicat! Əlbəttə, bir gün o da olacaq. Bax, o gün Qarabağ azad olacaq! - Deyərək əlini Nicatin ciyinə qoydu.

-Elxan, kaş o gün bizə qismət ola...

-Biz olsaq da, olmasaq da Qarabağ bir gün biziñ olacaq. Necə deyərlər, gec olsun, güc olsun! - Gülümsədi.

-Minlərlə günahsız insanın, qocanın, qadının, uşağın qisasını ala bilsək... Bilirəm ki, hələ də əsirlilikdə olanlar var. Onları əsirlilikdən xilas edə bilsəm necə də xoşbəxt olaram.

-Nicat, narahat olma. Tarix təkrarlanır. Biz bu yaxınlarda qələbə çalacayıq. Biz Qarabağı da, əsirləri də xilas edəcəyik. Mən buna inanıram. Sən də inan. Qarabağ bizimdir.

Təcili olaraq hamını həyətə yiğmişdilər hər kəs səbirsizliklə və həyəcanla "niyə?" sualını verirdi. "Niyə buraya yiğildiqlarını?" soruşturdu. Hami bir-birnə baxındı. Leytenant gələn kimi hamı "farağat" vəziyyəti aldı. O, sözə başladı:

-Düşmənin bizə qarşı yeni bir təxribati məlum olmuşdur. Buna görə, daha da diqqətli olmalıdır. Yaxın ərazilərdə yaşayan sakinlər uzaq kəndlərə köçürülməlidir. Biz də təxribatın qarşısını almağa hər an hazır olmalıdır. Hər şey ola bilər.

Müharibə, şəhid, uğur... hər şey...

-Allaha əmanət olun! - Elxan öz aləmində idi, leytenantın dediklərini eşitmirdi.

Leytenantın tapşırığından sonra hərə bir yerə getdi. Elxan və Nİcat isə söhbət edirdilər.

-Mübariz İbrahimov əsl qəhrəmandı. Onun yolu məncə bizə dərs olmalıdır. Biz də bu yolla getməliyik.

-Elxan, Mübariz İbrahimov həqiqətən əsl qəhrəmandı. Amma tanınmayan qəhrəmanlarımız da var. - Söylədi Nicat və davam etdi. - Məsələn, mənim əmim - Əli Şirinov o da bizim kimi Ağdamda vətənə xidmət edirdi. O vaxtlar gərgin vaxtlar idi. Əmim Qarabağ uğrunda gedən döyüslərdə iştirak edirdi. Çoxlu sayda düşmən məhv etmişdi. Ermənilər onu öldürmək istəyirdilər. Bir sözlə, o, ermənilərin bir nömrəli düşməninə çevrilmişdi. Onun ya dirisini, ya ölüsünü gətirənə mükafat verəcək-

lərini söyləyibləmiş. Əmim atışma zamanı ayağından yaralananda onu evə buraxırlar. Sağalandan sonra o, yenidən qayıdır. Bu dəfə də döyüşə atılır. Amma düşmən onu döyüsdə yox, yatarkən snayperlə başından nişan alır və yaralayırlar. Başının yarısı olmadan onu Bakıya bir xəstəxanaya gətirirlər. 1 həftə yaşadıqdan sonra xəstəxanada şəhid olur.

Elxan bunları eşitdikcə sanki qəlbinə bıçaq batırırdılar.

-Allah rəhmət eləsin! Məkanı cənnət olsun. Əminəm ki, o, bizi izləyir. Biz də buna görə qəhrəman olmalıdır. Minlərlə şəhidimiz var. Ən təsirli isə odur ki, şəhidlərimizin sayı-hesabı sonsuzdur.

-Elxan, tək istəyim Qarabağı almaq və mənfur düşmənin başını əzməkdir. Mən dözə bilmirəm, düşmənin bizim torpaqda gəzməsinə.

-Mən də Nicat. Mən də. İnan mənə, mən bili-rəm ki, Qarabağ azad olunacaq.

-İnanıram! - dedi əlini Elxanın ciyinə qoydu.

## ***Martin son günləri***

Artıq yaz yaxınlaşırırdı. Havalardan getdiğicə istiləşirdi. Cəbhədə atəşkəs tez-tez pozulurdu. Komandir əsgərlərə yaxınlaşdı;

-Bu gün axşam kəşfiyyat xarakterli yürüş ola-caq. Elxan, Nicat siz mənimlə gəlin. Digər əsgərlər isə burada qalsın.

Komandir onlara bir neçə tapşırıq verdi. Artıq yavaş-yavaş axşam yaxınlaşırırdı. Axşam düşdükçə düşmən müxtəlif mövqelərdən atəşlər açırdı. Da-ha gec olduqda isə güclü qurğulardan istifadə edir-dilər.

Artıq aprel ayının ilk günləri idi. Bu arada düşmən daha güclü atəşlər açmağa başladı. Düşməni susdurmaq üçün əsgərlər cavab atəsi açırdılar, amma heç bir tərəf əl saxlamaq istəmirdi. Düşmən getdiğicə yaxınlaşmağa çalışırdı. Bu dəfə düşmənə imkan vermək olmazdı. Əsgərlərdən kimsə qışqır-di:

-Qarabağ bizimdir! İrəli, Qarabağ bizi gözləyir!

Bundan ruhlanan əsgərlərimiz daha da güclü vuruşmağa başladılar. Elxan əlindəki bayraqı başının üstünə qaldıraraq:

-Bu gecə bu bayraq Şuşaya sancılacaq! Get-dik, Vətən bizi gözləyir! - dedi.

Onlar irəliləyirdilər. Cəsurluqla, qorxmazlıqla irəliləyirdilər. Bir də qarşıya baxdıqda artıq düş-

mənin zəbt etdiyi ərazilərdə qurduqları mövqelər-də - adsız ərazilərdə idilər.

Bəlkə də bu gün Qarabağı azad edib bayram keçirəcəkdilər. Gedirdilər - düşmənin üstünə doğru. Birdən Nicat yerə yığıldı. Elxan Nicatın yanına yerə əyildi.

-Elxan, get Qarabağı azad et. Mənə qismət olmadı. Sən et bunu.

-Nicat, sənin üçün bunu edəcəm!

Elxan Nicati bir təpənin arxasına apardı. Nicat su istədi.

-Elxan, mən qəhrəmanam?

-Sən qəhrəmansan! - Elxan gözünün yaşını silərək dedi.

Nicat gülümsədi və gözlərini əbədi yumdu.

-Sənin üçün, Nicat!

Elxan irəli gedən əsgərlərə qoşuldu. Bir neçə saat ərzində çoxlu əsgər şəhid olmuşdu, amma düşmənin tələfati da çox idi. Hansı əraziyə girirdilərsə, boş idi. Elxan ayağında ağrı hiss elədi, əsgər çəkmələrinin bağlarını açıb ayağına baxdı. Ayağı qan içində idi. Düşündü, "yəqin ciddi bir şey deyil. Döyüşə davam edə bilərəm". Axsaya-axsaya vuруşmağa davam etdi.

Qarşidakı yarı dağınıq, yarı yandırılmış ev və evin hasarı diqqətini çekdi. "Bu haradan tanış gələ mənə?" deyə düşündü. Ev sanki onu özünə çəkir-di, amma Elxan ora getmədi, yoluna davam etdi. "Bura hara idi, görəsən? Hara ola bilərdi? Görəsən, biz Qarabağı düşmən tapdağından xilas etdik-mi? Yoxsa bunların hamısı yuxudur?" deyə düşü-nürdü. Qarşıda məzarlıq var idi, dağıdılmışdı.

Buralar ona tanış gəlirdi. Buralar yuxuda gör-düyü yerlər idi. Bura Şuşa idi. Bir az əvvəl gördüyü ev isə Əhməd babanın evi idi. Getdiyi yoldan geri qayıtdı. Yuxuda gördüyü ağacın dibinə çanta-sını boşaltdı. Daha sonra Əhməd babanın həyətinə girdi. Əlləri ilə qazaraq torpağı çantasına yığdı. Çantasında kağız və qələm var idi. Kağıza bu sözləri yazdı.

"Anam və atam, bu torpağı Əhməd babanın məzarı üzərinə tökərsiniz. Əllərinizdən və gözlərinizdən öpürəm. Allaha əmanət olun!"

Kağızı çantasına qoydu. Daha sonra evə daxil oldu. Əhməd babanın evinə diqqətlə baxdı - dağıdılmış evinə. Sonra yenidən həyətə çıxdı. Əlindəki üçrəngli bayraqı Əhməd babanın həyətinə sandı və qapıdan çıxdı. Arxadan belinə dəyən gülləni hiss etdi. Sanki yerində dondu, dizləri büküldü.

Dili söz tutdu nəhayət:

-Və-tən! Qa-ra-bağ! - qışqırkı və kəlmeyi-şə-hadətini oxudu.

Əhməd babanın sözlərini xatırladı.

"Əgər mən öləndən sonra Şuşa azad olunsa, qəbrimin üstünə bir ovuc torpaq tökərsən".

Sürünə-sürünə Əhməd babanın həyətinə gəldi. Sancdığı bayraqı öpdü. Gözünə Əhməd babanın xəyalı görsəndi:

"Afərin, bala. Şuşa artıq azaddı. Rahatlıqla cən-nətə qovuşacaqsan..."

Gözlərini yumdu...

\*\*\*

Salman kişi və həyat yoldaşı evdə oturub söhbət edirdilər. Küçədən gələn səs-küyü eşitdilər;

-Qarabağ bizimdir!

Xalq ayağa qalxmışdı. Üçrəngli bayraqlar hər kəsin əlində dalğalanırdı. Səslər daha cəsur, daha qorxmaz, daha ucadan çıxırırdı. Neçə illərdən sonra Qarabağ bizim olmuşdu. Həsrətini çəkdiyimiz təmiz hava artıq ciyərlərimizdə olacaqdı. Bu arada telefonə zəng gəldi. Salman kişi telefonu götürdü.

-Salam. Sizə "N" sayılı hərbi hissədən zəng etmişik. Elxan Qurbanov vətənə layiqincə xidmət edərkən qəhrəmancasına şəhid olmuşdr.

\*\*\*

Salman kişi əlində tutduğu çantanı açdı. Çanta-da bir kağız parçası vardı. Oxudu. Salman kişininin gözləri doldu, qəhər onu boğdu. Evdən çıxaraq məzarlığa gəldi. Öncə oğlunun məzarına yaxınlaşdı.

-Oğul, sənin vəsiyyətini yerinə yetirməyə gelmişəm. Sənilən qürur duyuram, qəhrəman oğlum!

Daha sonra Əhməd babanın məzarına yaxınlaşdı və Şuşanın torpağını məzarın üstünə tökdü.

\*\*\*

Qarabağ yenidən bizim idi. Artıq öz torpaqları-mızda qorxusuz gəzəcəkdir. Elxanın xəyalı gərçək olmuşdu. Qarabağ azad olunmuşdu. Göydə-lənlər, parklar, restoranlar fəaliyyət göstərirdi. Şuşada böyük bir heykəl var idi - bu Elxanın heykəli idi. Xalq onu unutmamışdı. Onun adına müzey, park, küçə, məktəb vardı. Muzeydə yazdığı kiçik kağız parçası və ağacın dibinə boşallığı əşyalar eksponat kimi qoyulmuşdu. Anası isə bir cümləni çərçivələşdirib, divardan asmışdı. Cümlə belə idi:

"Şəhid olmaq - ölmək, yox olmaq deyil, ölümü ilə var olub, ölümsüzlük qazanmaqdır!"